

Görkəmli adabiyyat və incəsanat

Süleyman RÜSTƏM

Xalq şairi

Nəbi Xəzri yaşayış duyduqlarını sənətkarlıqla, hərərətlə, məhəbbətlə, məharətlə qəleme aldığından ki, şeirləri geniş oxucu kütlələri arasında sevilmiş, dərin rəğbət qazana bilməşdir. Nəbinin əsərlərinin qəhrəmanı yeni insandır. Şairin şeirlərinin mahnılara çevriləsi onun sevimli qəhrəmanları ilə, nəcib hissələrlə bağlıdır və böyük seadətdir. Mən Nəbi Xəzrinin şeirlərini küll halında mahnilar adlandırsam, fikrimdə yanılmaram. Bunnar vətən, xalq, canlı təbiət ləvhələri, məhəbbət, sədaqət, dostluq, qardaşlıq haqqında mahnilardır.

Mirzə İBRAHİMOV

Xalq yazıçısı

Nəbi Xəzrinin poeziyası mövzu etibarilə rəngarəngdir. Ondan Azərbaycan dilinin müsiqisi eşidilir, ürəkdən gələn səxavət, nəciblik hiss olunur.

Bəxtiyar VAHABZADƏ

Xalq şairi

Nəbi Xəzrinin mövzu dairesi genişdir: Təbiət, onun insanı valeh edən gözəllikləri... Kainat, onun möcüzəli sirləri... Məhəbbət, onun əzab və iztirabları... Sənat, onun eniş-yoxusuandan keçən sənətkar üreyinin həyəcanları...

Bütün bu mövzuların əsasında insan - onun istək və arzuları, müxtəlif təbiət və cəmiyyət hadisəlerine münasibəti, mübarizəsi və iztirabları dayanır.

Məsələn, "Payız" şeirini götürək: ilk baxışda adama elə gelir ki, şair yalnız payızı təsvir edir, bu fəslin özünəməxsus cizgilərini, gözəlliklərini qələmə alır, lakin əslində, belə deyil, burada şair payızdan çox insandan, insanın ilin bu hüznü fəslinə olan münasibətindən danışır. Paçızda ağacların yarpaqlarını tökməsi öz-özlüyündə kədərlər haldır. Lakin şair buna görə deyil, başqa bir şeyə bu vəziyyətin insan heyatına olan təsirinə görə kədərlənir:

Daha gec boylandı üfüqdən səhər,
Saraldo, bozardı qəmənlər indi.
Niyə xəzəl oldu salxım söyüdlər,
Harda görüşəcək sevənlər indi?..

Şair həyatı bir cizgi ilə böyük bir fikri və yaxud hadisəni ümumiləşdirməyi bacarıır.



Nəbi Xəzri öz şeirlərində xalqımızın həm qəhrəman keçmişini, həm də bugünkü həyatını və sabahını yüksək ustalıqla, fitri sənətkarlıqla tərənnüm edir. Öz şeirlərində və poemalarında şair cəmiyyətimizin inkişafı üçün, indiki nəslin təbiyəsi üçün birinci dərəcəli əhəmiyyəti olan problemlər qaldırır. Həm də müəllisin mövqeyi həmişə aydın şəkildə bildirilir, onun xalqa bağlılığı, onlara sədaqətlə xidməti nümayiş etdirilir.

Heydər ƏLİYEV

Ümummilli lider

ANAR

Xalq yazıçısı

Yaş fərqimizə baxmayaraq mən həmişə Nəbi Xəzriyə doğmalıqla "sən" deyə müraciət etmişəm. İlkən öncəsi o, Yaziçilar İttifaqının katibi, mən isə hələ İttifaqın üzvü olmadığım zamanlarda Moskvadakı görüşlərimizi, odlu-alovlu səbhətlərimizi xatırlayıram. Bakıda, həmçinin Ukraynaya, Türkiyəyə birgə səfərlərimiz zamanı yaranmış dəstləq münasibətlərimizi xatırlayıram. Bəzən bizim münasibətlərimizdə fikir ayrıılıqları da olub. Ədbəti, içtimai, siyasi prioritetlərin sürətlə dəyişdiyi zamanlarda mən həmişə yaxşı olanları, yadda qalmağa layiq olanları xatırlayıram.

Mən "Literaturnaya qazeta"ya birlikdə baş çəkəməyimi, orada Nəbi Xəzrinin məni töqdim etməyini, "Moskva" mehmanxanasındaki otağında şeirləri oxumağımı və çox intim olduğu üçün çap edilməyəcəyindən qorxdığunu söylədiyi vaxtları xatırlayıram. Sonra başqa zaman goldı, o, repressiya illərində ağır sınaqlardan keçmiş ailəsindən, itirdiyi həyat yoldaşından şeirlər yazdı. Onun həyatında ədəbi uğurların, təltiflərin, mükafatlarının, fəxri adların sevincli günləri olduğu kimi, belə günlər kölgə salan inciklik və narazılıqla dolu günlər də olub. Yəqin ki, bu da şairin yaradıcılıq bioqrafiyasının mütləq şərt'indən biridir. N.Xəzrinin

poeziyada, nəsrde, dramaturgiyada göründüyü işləri dəyərləndirmək tənqidçilərin vəzifəsidir.

Oljas SÜLEYMENOV

Nəbi Xəzri qardaş xalqlar ədəbiyyatunda məni həmişə maraqlandıran şairlərdən biridir. Mən bu şairi məhəbbətlə, böyük həvəslə mütləci edirəm. Onun açıq, aydın, işqli şeirləri elə bil oxucuya gümrahlaşdırıcı təsir göstərir.

Ümumiyyətlə, yaxşı şerif sehirdir, möcüzədir. Bu sehri yaratmaq, çıxlarından seçilmək böyük istedad, zəhmət tələb edir. Nəbi Xəzri bunu bacarmışdır.

Azərbaycan poeziyasının öz qədim anənələri var. Bu anənə üzərində öz üslubunu tapmaq, təzə söz demək, bu aləmin təza yolsalanına çevrilmək şərəflə iştir.

Nəbi Xəzri xalqına bağlı sənətkardır. O, hər hansı obraz yaradarkən onun ən xırda cizgilərinə isteyini, arzusunu qatır. Adı bir zəhmət adamının eməyi, işi Nəbi Xəzri poeziyasında müqəddəsləşir, yaratdığı əsərin leytmotivinə çevirilir. Hiss edirən ki, xalqının ən kiçik nümayəndəsini belə böyük arzulara, böyük amallara qorq etmək istəyir. Yaratdığı obraz bu arzularla böyük, bu amallarla ətə-qana dolur.

Nəbi Xəzrinin lirik qəhrəmanları bizim "Manas" dastanının qəhrəmanları ki-

mi qüdrətlidir, sabitqədəmlidir, qururludur. Acıqlıq, yazılıq onlara yaddır. Ümumiyyətə, Nəbi Xəzri xalqının on yaxşı milli-əxlaqi xüsusiyyətlərinə təcəsüm etdiro bildiyi üçün mənə yaxın və doğmadır.

Nəbi Xəzri istər mexanizator Sevili, istərsə də müdrik xalq qəhrəmanı Dədə Qorqudu başqa-başqa səpkidə işləsə də, bu asərlər doğma xalqa dərin köklərlə bağlı olan cyni niyyətin məhsuludur.

Nəriman HƏSƏNZADƏ

Xalq şairi

"Mənim kainatım şeirlərimdir" amalı ilə özündən sonra söz xəzinəsi qoyub gedən, humanitar dəyərləri poetik-fəlsəfi mənalandırma gücünə malik olan Nəbi Xəzrinin yaradıcılığı dərin lirizmi, vətəndaşlıq qayəsi ilə gənc nəslin vətənpərvərlik ruhunda təbiyəsində böyük gücə malikdir. Şair hərtərəfli yaradıcılıq yolu keçib. O, XX əsr Azərbaycan ədəbiyyatının inkişafı namına böyük xidmətlər göstərmiş qələm sahiblərindəndir. İnsanın mənəvi aləmini, düşüncə və axıtlarını yüksək bədiiliklə eks etdirən, bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayasında geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Çingiz ABDULLAYEV

Xalq yazıçısı

Nəbi Xəzri üç qardaşını və atasını erken yaşlarında itirib. Gəncliyi Böyük Vətən müharibəsinə təsədűf edib, müharibənin aqrılı-acılı günlərini yaşayıb, ancaq cəmiyyətdə özüne böyük yer tutmaq üçün əzmkarlılığı, öz üzərində daim çalışması, təhsilə, elmə böyük önem verməsi və çəhşənəli ilə özünü ad qazanıb.

Məmməd Arif DADAŞZADƏ

Akademik

Nəbi şeirlərimə dağların vüqarını, zirvələrin ucalığını, dənizlərin genişliyini, insana inamın gözəlliyini getirib. Nəbi Xəzrinin öz poetik aləmi - məcazlar, bəzətmələr, bədii ifadələr aləmi vardır. Bu aləmi o, özü yaradıb və ona sadıqdır. Bu poetik aləm çox zəngin mənəvi aləmin - ideyalar, fikirlər, hissələr aləminin gözəl inikas formasıdır. Nəbi Xəzri yaradıcı-

adamları Nəbi Xəzri haqqında



Nəbinin "Peygəmbər" kitabını oxudum. Mən də Həcc ziyarətinə getmişəm, bu dünyani təzə dərk etməyə başlamışam. Nəbi Xəzri poeziyasında qloballıq var, kainata baxışının genişliyi, dərinliyi var. Bu, hər şairə müyəssor olmur. Adam var, burnunun qabağında nəyi görürse, ondan yazar, kənara çıxa bilmir. Nəbido fikir oynaqlığı, poeziyanın mənə çalarlığı çox geniş miqyasda olur. Mən bir coğrafiyaçı kimi deyirəm. Nəbi Xəzri poeziyası Azərbaycan xalqı üçün on böyük hədiyyədir. Ümumiyyətlə, dünya poeziya-sevərləri üçün də bir tapıntıdır. Bu poeziyanı oxuduqca insan saflaşır.

Budaq BUDAQOV

Akademik



lığını dörd kəlmə ilə belə ifadə edərdim: ucalıq, genişlik, tömizlik və gözəllik.

Məmməd CƏFƏR
Akademik

Nəbi Xəzri özünəməxsus bədii zövqü, estetik idealı, fərdi yaradıcılıq aləmi olan şairdir. Nikbinlik, mənəvi-daxili məmənunluq, "çicəklənən eməllər", "arzularına çatmış xoşbəxt insanlar", ellərin yaradıcı eməyi və insan kimi dil açıb ağ gün haqda nəğmələr bəstəleyən Xəzərin mavi dalğaları, günəş, onun həyat-verici şüaları, aylı, ilduzlu gecələr, aydın səhərlər, məhsullu tarlalar, yaşıl çəmənlər, əlvən güller, çiçəklər, keçmişin ağır, bu günün fərehli anlarının şahidi olan uzunömürlü çinarlar... Fərdi şair mənəvi aləminin bu sakınları, həm də cəmiyyətin obrazları, bədii təsvir vəsətələridir.

Kamal TALIBZADƏ
Akademik

Nəbinin şeirlərini həyat və insan haqqında düşüncələr adlandırmış olar. Bu düşüncələrin mərkəzində şair "mon" i dəyənir, heç kəsə bənzəmeyən, ancaq özüne oxşayan, özünü vətən və xalq məhəbbəti, beynəmiləciliyə, humanizm, eziyen xalqların azadlıq mübarizələrinə, əmək qəhrəmanlarına reğbət, ana, ailə, dost, övlad qayğısı kimi mövzular toxunur. Bu, şair ilhamının gücündür, qüdretidir, bənzərsizlidir.

Ağamusa AXUNDOV
Akademik

Nəbi Xəzrinin şəxsiyyəti ilə, yaradıcılığın arasında tam uyğunluq, vəhdət var. Bu, hər şairə nəsib olmur. Nəbinin yaradıcılığını oxuyanlar demək olar ki, onun bütün tərcüməyi-halını yaza bilirlər. Yarım əsrlik yaradıcılıq müddətində bir anda olsun, şeir pərisi Nəbidon üz döndəməyib. 50-ci illərin gözəl şairi olan Nəbi elə 90-ci illərdə də eyni ilham zirvəsindən həyata baxır. Bu dəfə daha şairənə, daha filosofanə. Bu yaxınlarda Azərbaycan jurnalında Nəbi Xəzrinin çap olunan "Atillanın atları" adlı poemasını oxudum. Nəbi onun adını qoyub - "Nisgilli nəğmə". Ümumiyyətlə, Nəbido janr yaratmaq həvəsi də var, qabiliyyəti də var. Poemanı oxuyursan, hom epiklik var, eyni zamanda ince bir lirizm də var. Nəbi elə bir xəlqi şairdir ki, elə bir səmimi şairdir ki, oxucu ilə qaynayıb-qarışır. Nəbinin hər əsəri adamda sevinc hissi, sevinc duyğusu yaradır.

İmamverdi ƏBİLOV
Professor

Sənətə öz mövqeyini tapan şair məlli bədii təfəkkür tarixində xüsusi səhifə açır. Axtarışlardan usananda isə yaradıcı şəxsiyyət kimi tükənir və onun milli salnamədə öz yerini axtarmağa səlahiyyəti də olmur. Ədəbi axtarış daimi tapıntılar prosesidir. Bu şərtle ki, şair təkəcə mövzu axtarmasın, həm də idrak və ifadə üsulunun yeni formalarının soraqcısı olsun. Di-

gər görkəmlə sənətkarlar kimi Nəbi Xəzridə də yeni olan həyata, faktı, predıcta münasibət tərzidir. Bütün möqamlarda şairin poetik qohrəməni İnsan və Təbiətdir. Bütün mürəkkəbliyi ilə təbiətə yaraşq olan İnsan və insani yaşadan qoribölkələr, gözəlliklər topluluşu Təbiət! N.Xəzərin qolomı ilə rəsm edilən təbiət ona görə bu qədər cazibədarıdır ki, insanla obədi ünsiyyətdədir. Əyanilösən iki məfhum biri digərinin əvəzində dənmiş, dünaya ilə, insanlarla həsb-hal edir.

*Dərəyəm, təpəyəm, atəşəm, suyam -
Günəş də məndədir, ay da məndədir.
Mən insan övladı, torpaq oğluyanı,
Dəniz də məndədir, çay da məndədir.
Mənəm kainatın uca zirvəsi,
Dağların bəmbəyaz buludu mənəm.
Bu günün susmayan
səsi,
nağması,
Uzaq əsrlərin sükütu mənəm...*

Təbiəti və insanları harmonik vəhdətde, hür və yaradıcı vəziyyətdə görmək şairin estetik idealının, içtimai tendensiyasının aparıcı xəttinə dənəndə o, yüz minlərin həmsəhbətinə dənən. Nəbi Xəzri poeziyasının cazibə merkezi və kolorit də bu həqiqətdən qidalanır.

Tahir SALAHOV
Xalq rəssamı

Nəbi Xəzrinin poeziyası güñəşlə, işiqla, röngörələ doludur. Onun şeirləri həyətimizin mahiyyətini, mənasını, eləcə də dağlarımızın əzəmətini, torpağımızın bərəkətini. Kürün coşqun axarını, doğma Xəzərin təlatümünü öks etdirir.

Məmməd İSMAYIL

Allah qəni-qəni rəhmət eləsin Nəbi Xəzriyi. Çok mübarək insan idi. Bəzi insanlar olmasa, bəzi insanlar heç olmazdı. Nəbi Xəzri olmasayıd, mən olmazdım. Həc sübhəsiz, Nəbi Xəzri mənim həyatimdə böyük rol oynayıb. Nəbi Xəzri olmasayıd, Məmməd İsmayıllı yerli-dibli olmazdı.

Niya?

Nəbi Xəzri çox güzel təbiət şeirləri yazdı. Yazıçılar İttifaqının katibi idi, mən də ona kənddən məktublar yazdım, şeirlərimi göndəirdim. O da mənim şeirlərimi bəyənirdi, dedi:

"Gələrsən Bakıya, sənə kömək edərik". Doğrudan da, əline imkan düşən kimi mənə kömək elədi. Səxavətlə davrandı mənə qarşı, əline imkan düşən kimi televiziyyada məni işə götürdü, "Program redaksiyası"na işə qəbul etdi. Televiziya tarixində ilk "Qızıl qələm" mükafatını almağıma da Nəbi Xəzri sebəb olub.

Görkamlı adabiyyat və incəsanat adamları Nəbi Xəzri haqqında

Yevgeni YEVTUŞENKO

Rusiya

Ümumiyyətlə, böyük poeziya həmişə özgə dərdini öz dərd kimi duymaqdır. Nəbi Xəzri bu keyfiyyəti ilə seçildi.

Robert ROJDESTVENSKI

Rusiya

Nəbi Xəzrinin şeir və poemalarının parlaq günəş bolluğu, müşahidə dəqiqliyi, ya radiciliğindən genişlik mənə xəş golur.

Rəsul HƏMZƏTOV

Dağıstan

Nəbi Xəzrinin özünəməxsus səsi, həyata və insana öz münasibəti var. Onun haqqında danışanda yadına Azərbaycanın uca cınarları düşür - onların qüdrəti kökləri torpağın sırasını içir. Nəbi Xəzri poeziyası da beləcə xalq poeziyasının həyatverici şərəsi ilə qidalanır, bu mənbədən qüvvət və qüdrət alır.

Bizim dağlarda deyirlər ki, adamlara nə qədər çox vərsən, özünü da bir o qədər arıq qalar. Nəbi Xəzri böyük istedadlara məxsus səxavəti istedadının əlvən bəhərlərini oxuculara bəxş edir, zaman, təcrübə, müdrik kamillik isə bu bəhərləri get-gedə zenginləşdirir.

Mon Nəbi Xəzrinin böyük poeziya yolda ilk addımlarını yaxşı xatırlayıram. Onda biz M.Qorki adına Ədəbiyyat İnstitutunda birgə oxuyurdum. Bir dəfə hər ikimiz dərin parəstis etdiyimiz Səmed Vurğunun yanına gəldik. Böyük şair dedi: "Rəsul, son yaxşı şair və yaxşı insanla dostluq edirsin". Bu, bizim böyük müəllimimizin yeni başlayan istedadı illə xeyir-duası idi. İlkə keçdi, Nəbi Xəzri bizim böyük müəllimimizin etimadını doğrultdu, mənim sadıq dostum, şəhərətli şair oldu.

Doğma yurduunu ürəkəndən sevən Nəbi Xəzri ana dilinin şirinliyinə, müsicisinə, obrazlılıq imkanlarına dərindən vurğundur. Ya radiciliğinin ilk dövründən o, yeni formalar, yeni mövzular axtarır. Nəbi Xəzrinin 60-ci illərdə yazdığı lirik şeirləri özəyaniyi, ovqatı va ritmi ilə yenil bir hadisə oldu...

Nəbi Xəzrinin təzə şeirlərini oxuyanda mon təkcə kəhnə dostluğa görənmişəm, bu, mənimcən həmisi tapıntı və keş olur, onlarda hər dəfə öz ruhi ovqatına yaxın olan şeylər tapıram.

Son illərdə Nəbi Xəzri nəsir və dramaturq kimi də parləş, poetik istedadının yeni xüsusiyyətləri əzo çıxmışdır. "Heykəlsiz abidə" böyük Azərbaycan şairi Mirzə Şəfi Vazehə nikbin bir rekviyemdir.

Boris OLEYNIK

Ukrayna

Mon professional tənqidçi və adəbiyyatşunasları razılaşdırıram ki, lirik qəhrəmanlılıq məməlliyyət tam eyniləşdirmək olmaz, amma məhkəm eqidədəyim ki, ideal halda şair, onun şəxsiyyəti hər sətrin arkasında hiss edilməlidir.

Nəbi Xəzri ilə görüşməmişdən şeirləri arasında onun mənəvi obrazını təsvir və emləyə çalışırdım: genişüroklı, həssas, qətiyyəti və zərif, mərd və sadıq. Xoşbəxtliyən bəzək sonrakı görüşlərimiz mənim təsvərvürüm təsdiq etdi. Amma əsl tənüşümüz onun ulularının torpağında olduğunu və doğma ənənələr zəminində duran misraları burada xüsusilə sanballı, qüdrəti səslenirdi.

Ana! - Nəbi Xəzrinin dünyaya, sənətə, insanlığa, bütün kainata açılmış pəncərəsidir. O bu pəncərədən dünyani məhəbbətə izleyir.



Ramiz HƏSƏNOĞLU
Xalq artisti

Mən şairin doğma yerlərini gozmak soadəti nəsib olub. Özü çox möşələ oldugundan bizimlə gəzə bilmedi, amma onun poeziyası hər yerde bizimlə idi, dillərdən düşməndə.

Nəbi Xəzrinin məhəbbət mövzusunda yazdıığı zərif, həyəcanlı, gün işığı kimi şəfər şeirləri bu əbədi mövzunun on yaxşı nümunələrindəndir. Onları ilk dəfə türk döyüntüsü ilə oxumuşam.

Nəbi Xəzri qələmində söz xirdalanır, ona görə ki, ciddi və dörin fikirləri, hissələri ifadə edir...

Yeqor İSAYEV

Rusiya

Nəbi Xəzri poeziyasında lirika və epiklik qorıba bir vəhdət teşkil edir. Onun zərif, romantik ruhu, həyəcanlı məhəbbət lirikasını oxuyandan, duydanan sonra Sevil Qaziyeva, Tərlan Musayeva kimi oruç qəhrəmanları, Sumqayıt zəhmətkeşlerinin quruculuq işləri barədə yazdıığı poemaları mütləqə edəndən ələ bil başqa bir şairi oxuyursan. Mənəcə, bu, istedadın güclü, çoxcəhətliliyidir. Həqiqi istedadda lirik və epik keyfiyyət ayrılmaz olur. Əgər həqiqi lirika yoxdurşa, mənəli epiklik də ola biləməz, mən bunları ayrı təsəvvür edə bilmirəm.

Nəbi Xəzri istedadı ilə şəxsiyyəti, yaradıcılığı ilə böyük ictimai-siyasi faaliyyəti bir-birinə üzvi şökildə tamamlayan bir sənətkardır.

Nəbi Xəzri poeziyasında ələ bil maqnit sahəsi var. Onun şeirlərini oxumaqdan, eşitməkdən alınan zövq bir yana dursun: şairin on yaxşı şeirlərinə ələ bil daxıl olursan, sözələr yauş gedir, yoxa çıxır, amma hissələr qalır, sənənlər addımlayırlar. Nəbi Xəzri poeziyası belə poeziyadır.

Mithat DURMUŞ

Türkiyə

Ana! - Nəbi Xəzrinin dünyaya, sənətə, insanlığa, bütün kainata açılmış pəncərəsidir. O bu pəncərədən dünyani məhəbbətə izleyir.

Verilişlərindən, musiqi verilişlərindən ibarət idi. Hesab edirəm ki, həmin dövr buna görə Nəbi müəllimə borelu idi.

Emosional adam ididi. Bir voziyyət yaradı. Mən artıq ədəbi-dram istiqamətində maraqları olan rejissor idim. O vaxtlar Azərbaycan televiziyası SSR televiziyanın bir hissəsi idi. Hər televiziyanın Moskva televiziyyası ilə müştərək programları olurdu. Günlərin bir günü xəbor goldi ki, televiziyanız hansısa hadisə ilə bağlı program tərtib etmişlər. Müxtəlif süjetlərdən ibarət idim homin program. Kənd təsərrüfatı ilə bağlı bir süjeti mona həvalə etmişdilər. Mən də bunu etinəz olmasa da, bir qədər maraqlı qarşılıdım. Mən aktyor, dramaturgiya ilə bağlı rejissor idim. Bu, gedib Nəbi müəllimin qulağına çatmışdı ki, bəs Ramiz narazıdır. Nəbi müəllim dəhlizdə moni danladı, port oldum, çökildim qırğaya, gedib oturub bir orizo yazdım: İşdən getməyimlə bağlı. Gotirdim verdim katibəyə. 5 dəqiqə sonra katibə çağırıldı moni, geldim, Nəbi müəllim danladı moni.

"Hər xırda işdən ötrü belə hərəkət etməzler. Get, işinə möşəl ol!" Başqa bir adam olsayıdı, Nəbi müəllimin avazı ola biləsini ki, orizomə qol çökəcəkdi. Və monin rejissor taleyim dəyişəcəkdi.

Vasif BABAYEV

Xalq artisti

Yadimdadır ki, 1967-ci ilədən mon AzTV-ya işə düzələndə Nəbi müəllim moni kabinetinə çağırıldı. Lütfi müəllim də ordaydı, mən toqdim elədi. Nəbi müəllimini ki, bizim hərəmtli aktrisanımız Ətəyo xanının oğlundur, burada işləmək üçün gedib-golur. Mən artıq 3 ay idim ki, təcrübə keçirdim. 1967-ci ilin yanvarın 2-dən mənim omrim verildi. "Ədəbi-dram verilişləri" redaksiyasında çalışırdım. O vaxt populyar verilişim vardi - "Hər qırandan bir yarpaq".

Nəbi müəllimin vaxtında yaranmışdı homin veriliş. O, çox çalışırdı ki, verilişlərdə Azərbaycan poeziyası, dünya poeziyaları özəksin tapşın. Bizim də redaksiyamın rejissorü Elmira xanım Cavanşirova idi. Leyla xanımın golini, Elxan Cavanşirovun həyat yoldaşı. Mən də çalışırdım ki, nəsən əyrənim. Elmira xanımın vaxtı çatırındı, dedi:

- "Ramiz, sonunu hazırla". Mən də çalışırdım ki, soviyyəli veriliş olsun. O vaxt programlar daha çox canlı gedirdi. Videoya tehnikası bir o qədər inkişaf etmişdi, veriliş canlı efiro getdi. Verilişin sonluğunda efiro gedəndə "rejissor pultu"na zəng goldi, dedilər, - "soni Nəbi müəllim çağırır". Əsər-əsər yaxınlaşdırımdı telefona ki, gərəsan, nələb, moni telefonu çağırıldı! Mənəni tobrik etdi, oturub efiroñdan izləmişdi, sədər müavini olaraq nə qədər sədo idim ki, dünən işə golon bir gənci tobrik edirdi. Həq yadimdən çıxmaz, bir qədər sonra Aqşin Babayevin bir osorino qurulmuş vermişdim: "Bir parça hayat". Çox çalışmışdım ki, təməşəçilər arasında olsun. Bizdə də o vaxt "lətuvəkalar" keçirilirdi - hər həftənin birinci günləri. Hər günün öz mərəzəcisi vardi. Mənim tamaşam gedən günün mərəzəcisi tənqid etdi tamaşanı, rejissor yanaşmasını. Tam onun əksini program direktoru Elşad Quliyev dedi, tamaşanı teriflədi. Müzakirələr oldu və Nəbi müəllim Elşad Quliyevin təsəvvürünü tutdu.

Nəbi müəllim 6 il sedrin birinci müvəfi kimi çalışırdı. O dövrde Azərbaycan Televiziyanın məhsulu, əsasən, ədəbi-dram verilişlərindən, musiqi verilişlərindən ibarət idi. Hesab edirəm ki, homin dövr buna görə Nəbi müəllimə borelu idi.

"Mənim mahnımızdır". Sonra Nəbi müəllimlə görüşdüm. Dedi: - "Çox gözəl yazmışın".

Sonra Nəbi Xəzrinin bir şeirinə də mahni yazdım. Onu da Akif İsləmzadə oxudu.

Onu deym ki, Nəbi müəllim ələ insan ididi, istayırdı musiqi ilə şeir vəhdətdə olsun. Hər şeyə diqqət yetirən ididi. Bir gün "Nəğmə olmaq istəyirəm, ay an!" yazdım, bəs şeir moni yaman tutmuşdu. Musiqi-sini yazdım, fikirləşdim kim oxuya biler? Əlbəttə, ancaq Flora Kərimova oxuya bildi, diapozon məsələsindən görə. Ana ilə balanın səhbəti ididi homin şeir.

Gəldim Flora xanının yanına. O vaxt televiziyada orkestrin rəhbəri idim, 80-ci illər olardı. Çaldım o mahnını, Flora xanım dedi:

- "Mənim mahnımızdır". Sonra Nəbi müəllimlə görüşdüm. Dedi: - "Çox gözəl yazmışın".

Sonra Nəbi Xəzrinin bir şeirinə də mahni yazdım. Onu da Akif İsləmzadə oxudu.

Görkəmli adəbiyyat və incasənat adamları Nəbi Xəzri haqqında



Qorxmaz QULİYEV
Filologiya elmləri doktoru, professor

Azərbaycan ədəbiyyatı tarixində xüsusi və mühüm bir mərhələni təşkil edən XX əsrin milli ədəbi-mədəni mühitində müstəsna yer tutan, ədəbi-bədii proseslərin istiqamətləndirilməsindən və inkişafında olmaqdardır olan görkəmli tarixi şəxsiyyətlərdən biri da şair, dramaturq, nəşir, publisist kimi çoxcəhətli bir yaradıcılıq yolu keçən, özündən sonra oldukça maraqlı bir irs qoyub gedən Nəbi Xəzridir.

Azərbaycan gerçəklilikinən ictimai-siyasi, mənəvi-psixoloji monzorosunu, tariximizin bir çox olaylarını, müsələrlərimizin düyü və düşüncələrini öks etdirən N.Xəzri ədəbiyyat və mədəniyyət tariximizdə öz işqli düşüncə və emalları ilə müsələrlərinə və özündən sonrakı nəsillərə əhəmiyyətli dərəcədə təsir etmiş görkəmli sonətkardır.

Qurban BAYRAMOV
Ədəbiyyatşunas-təqnidçi

Zərif duyğular, ince hissələr, aylı, günsəlli, ulduzu düşünənlər, sevgililəri öz sahilənə səsləyən mavi dəniz, üstündə mavi soma, bir sözə, na varsa maviliyə bürünmüş bir poeziya örnəyi... Rəngarəng hissələr,

duyğular dünyasında poeziyanın mavi rongi. Bu, məhəbbətin-işığın-donızın rongi idi, ünvanı Nəbi Xəzri şəriyidi. Bu, son illərin, deyordim ki, bütün zamanların ictimai-siyasi-monəvi-ruhi burulşanlarından keçəcək mavi tüle bürünmüş Nəbi Xəzri poeziyasının mavi şəfaqlarıdır...

Şahidi olduq, ictimai-siyasi iqlim doyişdikeş şairlər do dayışıldılardır... Unuduldu ki, şairliyin on ali mortəbəsi zamanın axarınca getmək yox, bəlkə Zamandan ucada durmadı. Nəbi Xəzri şəiri lap əvvəldən zamanın fəvqündə dayana bildi

Fəridə SƏFİYEVA
Professor

Cınar obrazı elo ilk şeirlərdən Nəbi Xəzrinin poetik dünyasına daxil olmaga başlamışdır. Burada cınar canlı varlığın, insanın öz obrazıdır. Yəni şair, təbit-insan arasında bədi rozmələşdirmək yolu ilə getməyib, cınarın özünü bir həmvətonum, bir soydaşımız kimi təqdim etmişdir. Cınar iki sevgili arasında saf məhəbbətin, oħd-peymanın canlı şahidiidir.

*Günəş qalxır, nur tökültür,
Əsir külək narin-narin.*



Dinir QOMDÖN XƏBƏRSİZLƏK
Yarpaqları göy çinarın.

*Durur orta tonha həqəzəl,
Eşqi kimi o da təkdir.
Sanki çınar səslənərək
Deyir: "Gözəl, gələcəkdir".*



Lirik duyğular, tonha gözəlin keçirdiyi həyəcanlı möqamlar, ümidi, hicran, vüsal, inam... bizi riqqotə gotırıb kövrəldir. Bax, şeirin gücü də bundadır. Şeirin poetik ruhu və bədi-üşləbi tutumu bələ bir qonaqtı iroli sürməyo imkan veri ki, mührəbə illərinin gone Nəbi Babayevi öz yaşılı qələm yoldaş K.Simonovdan heç də geri qalmayaraq, tokca o dövrün deyil, ümumiyyətə, XX əsr şərimizin on parlaq nümunələrindən binini yaratmağa müvəffəq olmuşdur.

Yasif NƏSİRLİ
Filologiya elmləri doktoru

Nəbi Xəzridə poetik istedad, qüvvətli yenilik duyusunu vardır. Onun lirikası orijinallığı, xəlqilik və müsələrlə ilə forqlənlər. Bu lirikanın estetik gücü onun mona gözəlliyyində, insanın zorif düşüncə və hissələrini, monəvi qüdrətini özündə təcəssüm etməsindəndir. Çünkü Nəbi Xəzri ancaq yeniliyi,

təbioti və təbiot hadisələrini, gözəlliyyi, ... mahiyyəti, daxili mənə və mözəməni alır, təsirli badii ləvhələrlə, real mənzərələrlə, canlı surotlorla düşünür.

Arif ABDULLAZADƏ
Şair, filologiya elmləri doktoru

İnsana bonzoməyən, insanla zönginləşən, insansız yoxsullaşan, mövcud olmayan təbiot və onun gözəllikləri - Nəbi Xəzri yaradıcılığında təbiot lirikası möhz bələ mahiyətindədir...

Çinar da Dağ kimi Nəbi Xəzri şeirində hor şeydon avvol konkrət bir coğrafi məkanın - vətonin simvoludur...

Nəbi Xəzrinin təbioti təsvirlərinin arxasında hor cür vəziyyətində İnsan və Vətən dayanır, təbiot onun şeirlərində yalnız İnsan və Vətənə oləmətləndirilib zönginləşdiyi üçün gözəldir.

Aydın ƏLİYEV
Əməkdar mədəniyyət işçisi,
televiziya jurnalisti

Nəbi Xəzri ilə bağlı xatirələrini çıxdır. O vaxt Nəbi müəllim bizzət sədr müavini işləyirdi. Men futbol reportajlarını, adəton Valid Müəllimə - Valid Sənəniye hovala-

edirdim. Bilirdim ki, o qeyd-şört siz qəbul olunan şərhçidir. Amma onun işləri çox olurdu, bəzən buna görə etiraz da edirdi. Bir dəfə vacib bir oyun vardı:

"Neftçi" oynayırdı. Oyunun başlaması-na da 3 saat qalırdı. Valid Sənani Nəbi müəllimin otağında idi. Gördüm ki, məni şikayət edir Nəbi Xəzriyə. Nəbi Xəzri yaxınlaşdı mənə, ciyinlərimdən tutdu, sonra da yaxamdan yapışb xırpaladı, itələdi di-vara tərəf:

"Aydın, bilirəm, futbol oynamışan, "Neftçi"nin əvəzedici heyətinə dəvət almışan. İdmənçilər nəslindənsən, futbolu bilir-sən, dili bilirsən. Özün aparmalısan bu oyu-nu".

Nəbi müəllimin sayosində odur-budur, tanınan, sevilən şorhei oldum.

Bundan başqa, Moskvada Dövlət mü-kafatının təqdimolunma mərasimində özü-nün məsləhəti ilə məni göndərmişdi. Dos-tluğumuz sonra da davam etdi. Moskvada "Rossiya" mehmanxanasında qalırdım, Nəbi müəllim isə "Moskva" mehmanxana-sında gecələyirdi. Anidən getdim yanına, mer-meyvə, tərəvəz aparmışdım özümlə. Dedi:

"Görürsüz, deyirdim, Aydın zirək oğ-landır, Abşeronun tər-təzə nemətləri ilə Moskvanın soyuğuna istilik gotirdi".

Nəbi müəllim Azərbaycanın Xarici Öl-kələrlə Dostluq və Mədəni Əlaqələr Cə-miyyətinə rəhbərlik edəndə, Rusiyada Azərbaycan Mədəniyyəti ongünlüyünə məni də dəvət edib.

Bir məsələni də deyim. Azərbaycanda 5-6 jurnalist var ki, "Ustad Ali Jurnalistika Mükafati"na layiq görülüb. Azərbaycan Televiziyanın 40 illiyi münasibətilə hə-min mükafata layiq görülməyimdə Nəbi Xəzrinin rolü danılmazdır.

Eldar MƏMMƏDOV

Əməkdar mədəniyyət işçisi, teleoperator

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində işiqçı vəzifəsində iş-layirdim, Nəbi müəllim də bizə təzə sədr müavini gəlmişdi, 1966-ci ilin əvvəlləri olardı. Açığı, operator qrupuna çoxdan keçməyi gözləyirdim. Nəsə alınmırkı, bir az da incik şəkildə məzuniyyətə çıxdım. Bir gün nənəm dedi ki, Nəbi müəllim televiziyanın bir əməkdaş göndərib bizə. Xəbər yollamışdı ki, Eldar təcili işə gəlsin. Nəbi müəllim adamı nəyə çağırardı, ancaq yaxşılığa çağırardı. Getdim işə, onda Nəbi müəllimin kabineti 3-cü mərtəbədə idi, kabinet deyəndə, o vaxt balaca otaqlar idi. Elə Nəbi müəllimdən əvvəl Cəlal müəllim də orada otururdu. Başia-şağı pilləkənləri qalxırdım ki, gördüm səs gəlir:

- "Ay kişi, sən hardasan?" Başımı qai-dırdım, gördüm Nəbi müəllim dayanıb. Mən də 19 yaşında cavan oğlan idim. De-di:

- "Tez ərizəni yaz, səni keçirdirik ope-rator qrupuna". O vaxt da indiki kimi deyil-di, operator olmaq əlçatmaz idi. Ərizəni yazdım. Qol çəkdi, birinci o məni təbrik et-di.

İllər keçdi, dedilər ki, Nəbi müəllimi evdə çəkmək lazımdır. Özüm getdim, bir az xəstə idi, danışb kövrəlirdi. Yəqin ki, 2006-cı il olardı, son illəri idi.

- "Hə Eldar, adını eşidirəm tez-tez, te-levisiyada. Bilirsin, necə xoşdur mənə?"

Çox gözəl çəkilişimiz oldu. Belə, mə-nim həmişə Nəbi müəllimə böyük hörmə-tim olub. Həm sərt, həm də xeyirxah insan idi. Şair idi də, ümumiyyətlə, sanballı kişi idi Nəbi Xəzri.